

**2019/2020-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC-ə)
tələbə qəbulu planı onun yerinə yetirilməsi və sənədlərin qəbulu haqqında**

M Ə L U M A T

Universitetə qəbul planı, onun yerinə yetirilməsi və sənədlərin qəbulu haqqında hər il Elmi Şurada məlumat verilir. Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarını keçirdikdən sonra Universitetin rektoru, Ədalət Muradovun göstərişi ilə sənədlərin qəbulu üçün II saylı tədris korpusunda otaqlar ayrılmış, texniki sənədlər, tələbələrin şəxsi vərəqəsi, ödənişli əsaslarla təhsil alan tələbələrlə müqavilə bağlamaq üçün və dövlət sifarişi əsasında təhsil alan tələbələr üçün nümunəvi müqavilə blankları, internet qeydiyyatı üçün vərəqələr mətbəədə hazırlanmışdır. Fakültələr arasında otaqlar bölünmüş, sıralanmış, ixtisaslar üzrə siyahılar tərtib olunmuş, abituriyentlər tərəfindən Universitetə təqdim olunan müvafiq sənədlərin siyahısı Universitetin həyətində elanlar lövhəsində yerləşdirilmişdir. Əlavə olaraq bu məlumatlar həmçinin Universitetin saytında da öz əksini tapmışdır. Abituriyentlərə universitetdə sənədlərin qəbulu üçün bütün lazımi şərait yaradılmışdır. Hörmətli Ədalət müəllimin göstərişi ilə abutiruyentlər üçün, lazımi sənədlərin üzünün çıxarılması və qovluqların verilməsi universitetin vəsaiti hesabına aparılmışdır.

Rektor Ədalət Muradov dəfələrlə sənəd qəbulunun gedişi ilə maraqlanmış, sənədlərin qəbulu prosesində abituriyentlər və onların valideynləri tərəfindən müxtəlif səpkidə universitet rəhbərliyinə ünvanlanan müraciətlərə vaxtında baxılmış və bu məsələlər müsbət həllini tapmışdır. Eyni zamanda, sənəd qəbulu prosesinə Tələbə Həmkarlar Təşkilatının xətti ilə könüllü tələbələr cəlb olunmuş və onlar sənəd qəbulunda abituriyentlərə köməklik göstərmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” **25 iyun 2010-cu il tarixli 120 №-li qərarına** əsasən ali təhsil müəssisələri, dövlət sifarişi ilə təhsil alan tələbələrlə universitetin rəhbərliyi arasında nümunəvi fərdi müqavilə, ödənişli əsaslarla təhsil alan tələbələrlə isə müqavilələr bağlanmış və tələbələrin şəxsi işlərinə tikilmişdir.

2019/2020-ci tədris ilində UNEC-ə **3378** nəfər tələbə qəbulu planlaşdırılmışdır. Abituriyentlərin qeydiyyatı avqust ayının 15-dən 27-dək, boş plan yerlərinə sənəd qəbulu isə avqust ayının 23-dən sentyabrın 2-dək aparılmışdır. 2019/20-ci tədris ili üçün qəbul planı, keçən ilki qəbul planı (**3568**) ilə müqayisədə **190** nəfər az olmuşdur.

2019/2020-ci tədris ili üçün əyani təhsil formasında azərbaycan, rus, ingilis, türk dillərində və qiyabi təhsil formasında azərbaycan, rus dillərində I, II, IV, V ixtisas qrupları üzrə UNEC-ə qəbul planı aşağıdakı kimi nəzərdə tutulmuşdur

I qrup ixtisaslar üzrə	II qrup ixtisaslar üzrə	IV qrup “Ekologiya” ixtisası üzrə	V qrup “Dizayn” ixtisası üzrə	Cəmi
700	2508	75	95	3378

O cümlədən

ƏYANİ TƏHSİL FORMASINA				
Azərbaycan dilində	Rus dilində	İngilis dilində	Türk dilində	Cəmi
2275	425	188	180	3068
QIYABI TƏHSİL FORMASINA				
280	30	-	-	310
YEKUN				
2555	455	188	180	3378-faktiki qəbul 3275

2019/2020-ci tədris ilində (plan 3378 nəfər), 3275 nəfər universitetə qəbul olunmuş, 40 yer boş qalmış, 63 nəfər isə qeydiyyatata gəlməmişdir. Beləliklə, universitet üzrə 103 yer boş qalmışdır. Universitet üzrə qəbul planı isə 96,95% yerinə yetirilmişdir.

2018/2019-cu tədris ilində plan 3568 nəfər olduğu halda, **3286** nəfər, cari ildə isə plan 3378 nəfər olduğu halda **3275** nəfər qeydiyyatdan keçmişdir, buda keçən ilki qəbullla müqayisədə **11** nəfər azdır.

Lakin, ödənişli əsaslarla qəbul olmuş və əlavə müsabiqə nəticəsində 131 nəfər abituriyent dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmışdır. Buna görə də, Universitetə qəbul olmuş abituriyentlərin 1654 nəfəri dövlət sifarişi, 1621 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqdır.

Cari tədris ilində, **600-dən** yuxarı bal toplayan **313** nəfər tələbə universitetə qəbul olunmuşdur. Bu isə keçən ilki **351** nəfərlə müqayisədə 38 nəfər azdır. Səbəbi odur ki,

2018/2019-cu tədris ilində ümumiyyətlə respublikada II qrup üzrə 600-dən çox bal toplayan abituryentlərin sayı 554 nəfər idisə, cari ildə 404 nəfər olmuşdur. Bunlara baxmayaraq respublikada 600 və ondan yuxarı bal toplayan 404 nəfərdən 313 nəfəri yəni 78%-i UNEC-ə qəbul olunmuşdur. Göründüyü kimi, II ixtisas qrupu üzrə yüksək bal toplayanların qəbulunda UNEC liderliyini qoruyub saxlayır.

2019/2020-ci tədris ilində Respublikada II qrup ixtisaslar üzrə 24 nəfər prezident təqaüdünə layiq görülmüşdür ki, onlardan 21 nəfəri yəni, 87.5%-i UNEC-ə qəbul olunmuşdur.

Göründüyü kimi, Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC ötən il olduğu kimi, bu ildə I yerdə dayanır. Son 5 illə müqayisədə isə UNEC-ə qəbul olan Prezident təqaüdçülərinin sayı 21 dəfə artmışdır.

Universitetə tədrisi ingilis dilində aparılan 5 ixtisas üzrə, 188 nəfər tələbə qəbulu nəzərdə tutulmuşdur. Lakin 188 nəfərdən 180 nəfər qeydiyyatdan keçmişdir. Bunun səbəbi həmin abituryentlərin eyni zamanda xarici ölkələrin təhsil müəssisələrinə qəbul olunmasıdır. “Maliyyə” ixtisasında minimal keçid balı keçən illə müqayisədə 667-dən 643.4-ə, ”Mühasibat uçotu və audit” ixtisasında minimal keçid balı 656-dan 630.9-a, “Dünya iqtisadiyyatı” ixtisasında minimal keçid balı 631-dən 599.6-ya, “İqtisadiyyat” ixtisasında minimal keçid balı 629-dan 615.5-ə, “Biznesin idarə edilməsi” ixtisasında minimal keçid balı 629-dan 610.2-yə azalmışdır. Tədrisi azərbaycan dilində aparılan **Maliyyə** ixtisasında dövlət sifarişi ilə qəbul olanların minimal balı 647-dən 604.2-yə, **Mühasibat uçotu və audit** ixtisası üzrə dövlət sifarişi ilə minimal bal 605-dən 566.2-yə qədər azalmışdır.

Cari ildə Rus bölməsi üzrə II qrupda 25 yerin boş qalmasının səbəbi müsabiqədə iştirak edən abituriyentlərlə bağlıdır. Belə ki, 2018-ci ildə müsabiqədə 951 nəfər, cari ildə isə 720 nəfər müsabiqədə iştirak etmişdir. Bu da keçən ilə nisbətən 231 nəfər azdır.

I qrupda isə Rus bölməsi üzrə 11 yerin boş qalmasının səbəbi də bu amillə əlaqədardır, ona görə ki, 2018-ci ildə müsabiqədə 1286 nəfər iştirak etmişdirsə, cari ildə 992 nəfər müsabiqədə iştirak etmişdir. Bu da keçən ilə nisbətən 294 nəfər azdır. Bu göstəricilər də boş qalan yerlərə təsir etmişdir.

2019/2020-ci tədris ilində Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunda abituriyentlər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) təhsil almağa üstünlük vermişdir.

Eyni zamanda UNEC-ə cari tədris ilində 123 nəfər subbakalavr qəbul olunmuşdur. Onlardan 109 nəfər ödənişli əsaslarla, 14 nəfər isə dövlət sifarişi əsasında təhsil alacaqlar. Bunlardan 85 nəfəri qiyabi, 27 nəfəri Rus İqtisad məktəbində, 11 nəfər isə Texnologiya və dizayn fakültəsindəki ixtisaslara qəbul olunmuşdur.

Göründüyü kimi, abituriyentlər tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) seçilməsi universitetdə tədrisin şəffaf və yüksək səviyyədə olmasının və universitetimizin nüfuzlu ali məktəblər sırasında olmasının göstəricisidir.

Cari tədris ilində **451** nəfər məcburi köçkün ailələrinin övladları, şəhid ailələrindən, valideyn himayəsindən məhrum olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş, həlak olmuş, itkin düşmüş vətəndaşların uşaqları və digər kateqoriyadan **77** nəfər tələbə universitetə qəbul olunmuşdur. Cari ildə məcburi köçkün ailələrindən 451 nəfərdən 96 nəfəri dövlət sifarişi əsasında qəbul olmuşdur. Beləliklə, ödənişli əsaslarla qəbul olan imtiyazlı tələbələrin sənədləri rəsmiləşdirilmiş və təhsil haqqından azad olunmaları üçün müvafiq sənədlər alınmışdır.

Demək olar ki, tələbələrin qeydiyyatı və onlardan tələb olunan müvafiq sənədlərin qəbulu, sənədləşdirmə, o cümlədən təhsil haqqlarının ödənilməsi prosesi yaxşı təşkil edilmiş və qüsursuz yerinə yetirilmişdir.

Məsul katib:

dos. Vəliyev H.M.